

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışdır.

1.2. Tədbir Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

1.3. Hazırlıq və müsabiqənin keçirilməsi ilə bağlı işlər təşkilat komitəsi tərəfindən görülür.

1.4. Müsabiqə Fövqəladə Hallar Nazirliyinin əmri əsasında keçirilir. Əmrdə müsabiqənin keçirilməsi müddəti və yeri göstərilir.

1.5. Müsabiqə aşağıdakı məqsədlər üçün keçirilir:

- uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi;
- istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək;
- yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi;
- uşaq və gənclər arasında fəvqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək.

2. Müsabiqə iştirakçıları

2.1. Müsabiqədə aşağıdakılar iştirak edə bilər:

- Ümumtəhsil və internat məktəblərinin I-XI sinif şagirdləri (lisey, gimnaziya və s. daxil olmaqla).

2.2. Bütün iştirakçılar bir komandada birləşərək təhsil aldıkları rayonu təmsil edirlər.

3. Müsabiqənin keçirilmə mərhələləri

3.1. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

- “Rəsm”
- “Plakat”
- “Əl işi”
- “Yanğın və qəza-xilasetmə texnikasının modeli”
- “Yumşaq oyuncaq”

3.2. Müsabiqə iştirakçılarının iş tematikası Əlavə 1-də göstərilmişdir.

3.3. İştirakçılara verilən iş münisflər heyətinin protokolu ilə müşayiət olunur.

3.4. Mərhələlərin keçirilməsi vaxtı və iştirakçıların sərgiyə gəlişi əlavə olaraq bildirilir. Sərginin fəaliyyət dövründə tamaşaçı rəğbəti müsabiqəsi də keçirilir.

4. İşin tərtibatı üçün tələblər və iştirakın şərtləri

4.1. “Rəsm”, “Plakat” nominasiyaları

4.1.1. Hər rayon üzrə 7 rəsm və 7 plakat təqdim olunur.

4.1.2. Bütün işlər qalın vatman və ya bərk kartonda olmalı, xüsusi şüşəsiz çərçivəyə salınmalıdır. İşin perimetrinə uyğun dekorativ çərçivələrin hazırlanmasına da icazə verilir. Rəsmlərin arxasına asılqan və ya ilgək (petlə) bərkidilməlidir.

Rəsm formatı: eni 40 sm, uzunluğu 60 sm.

Plakatın formatı reklamentləşdirilmir.

Rəsm arxa tərəfində aşağı hissədə sağda ayrıca ağ kağızda, 9x12 ölçüdə üzərində aşağıdakı mətn yazılan lövhə olmalıdır:

- işin adı, yerinə yetirilmə texnikası;
- müəllifin adı, soyadı, doğum tarixi;
- məktəb, sinif, ünvan

4.2. Münsiflər heyəti qiymətləndirir:

- “Rəsm”: verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallığı, işin görülmə keyfiyyəti;
- “Plakat”: aktuallığı, kompozisiyanın tamamlanması və savadlılıq, lakoniklik və təsvirin yığcamlılığı, işin təqdim edilmə orijinallığı.

4.3. “Əl işi” və “Yumşaq oyuncaq” nominasiyası

4.3.1. Hər rayon üzrə 4 əl işi və 4 yumşaq oyuncaq təqdim olunur.

4.3.2. İşlərin ölçüləri və yerinə yetirilmə texnikası reklamentləşdirilmir.

4.3.3. Münsiflər heyəti qiymətləndirir: verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallıq, işin görülmə keyfiyyəti.

4.4. “Yanğın, qəza-xilasetmə texnikasının modeli” nominasiyası

4.4.1. Hər rayon üzrə 4 iş təqdim olunur.

4.4.2. Yanğın, qəza-xilasetmə texnikasının müxtəlif modelləri (keçmiş, indiki, gələcək) yerinə yetirilir. Material: kağız (karton), plastilin, ağac və s.

4.4.3. Münsiflər heyəti qiymətləndirir:

- proporsiya və formalara əməl olunması;
- işin görülmə keyfiyyəti;
- material seçimi;
- rəng seçimi.

5. Nəticələrin hesablanması

5.1. Qaliblər fərdi və komanda (ümumrayon) yoxlamalarından keçdikdən sonra müəyyən olunur. Müstəqil işləri isə münsiflər heyəti ayrıca qiymətləndirir.

5.2. Fərdi zaçotda müsabiqənin qalibləri aşağıdakılar olur:

- “Əl işi” və “Yumşaq oyuncaq”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Rəsm”, “Plakat”.

Yuxarıda göstərilən 4 müsabiqənin hər birindən tamaşaçı rəğbəti qazanan 1 iştirakçı.

Ümumkomanda (rayon) birinciliyi verilən işlərə görə fərdi yarışlarda qazanılan prizlərin sayı ilə müəyyən olunur.

Qeyd: Əgər komanda Əsasnamədə göstərilənlərdən az sayda iş təqdim etsə, hər təqdim olunmayan iş üçün 0,5 cərimə balı çıxılır. Nəticədə alınan məlumatlar əsasında ümumkomanda birinciliyinin qalibi müəyyənləşir.

6. Qaliblərin mükafatlandırılması

6.1. Qiymətli hədiyyə və diplomlarla mükafatlandırılırlar:

“Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Rəsm”, “Plakat”;

ümumkomanda yarışlarında 1, 2, 3-cü yerləri tutanlar.

Hər nominasiya üzrə 2 iştirakçıya həvəsləndirici priz verilir.

Hər nominasiya üzrə tamaşaçı rəğbəti qazanmış 1 iştirakçıya hədiyyə verilir.

6.2. Təşkilat komitəsi iştirakçılar üçün əlavə hədiyyə və diplom vermək hüququna malikdir.

6.3. Müsabiqə bitdikdən sonra işlər geri qaytarılır. Təqdim olunan eksponatların sərgi boyu mühafizəsinə tam zəmanət verilir.

7. Maliyyələşdirilmə

7.1. Müsabiqənin maliyyələşdirilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

Baxış-müsabiqənin keçirilmə tematikası

1. Odlə mübarizə aparmaq üçün, onun haqqında bilmək lazımdır.
2. Xilasedici-yanğınsöndürmə xidmətinin texnikası.
3. Təhlükə ilə mübarizə aparmaqdansa, onun əvvəlcədən qarşısını almaq lazımdır.
4. Fişənglə zarafat etmək olmaz, əks halda üz-gözünü yandırarsan.
5. Fövqəladə halların xəbərdar edilməsi (plakat üçün mövzu).
6. Fövqəladə halların fəsadları.
7. Xilasedicilər mənim gözümdə.
8. Dostlar, gəlin əl-ələ verib dünyanı yanğından xilas edək.
9. Biz uşaqların siqaret çəkməsinə qarşıyıq (plakat üçün mövzu).
10. Biz öz xidmətimizi odlə mübarizədə göstərdik.
11. Təbii fəvqəladə hallarla mübarizə (zəlzələ, sel, daşqın, sürüşmə, vulkan və s.)
12. Müsəbiqənin profili üzrə yumor, satira, müstəqil mövzu.

Əlavə 2

**“Fəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin keçirilməsi
haqqında məlumat**

_____rayonu (şəhəri)

№	Müsabiqənin kecirilmə yeri (təhsil müəssis.)	Poçt unvanı, əlaqə telefonu	Təhsil müəssisəsinin rəhbərinin adı, soyadı, atasının adı	Müsabiqənin kecirilməsində cavabdeh şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, əlaqə telefonu	Qeyd
1	2	3	4	5	6

**“Fövqəladə hallar uşaqların gözü ilə”
uşaq yaradıcılıq müsabiqəsinə təqdim olunacaq
işlərin növlər üzrə siyahısı**

No	İşin adı, yerinə yetirilmə texnikası	İştirakcının adı, soyadı, atasının adı, təvəlludu	Təhsil müəssisəsi	Sınıf (dərnək)	Poçt unvanı, əlaqə telefonu	Rəhbərin adı, soyadı, atasının adı	Rayon müsabiqəsinin mərhələlərində tutduğu yer
Rəsm nominasiyası							
1							
2							
3							
4							
5							
6							
7							
“Plakat” nominasiyası							
1							
2							
3							
4							
5							
6							
7							

Rayon munsiflər heyətinin sədri

M.Y

İşləri verdi:

Adı, soyadı, atasının adı, iş yeri, vəzifəsi, əlaqə telefonu

İşləri qəbul etdi:

Adı, soyadı, atasının adı, iş yeri, vəzifəsi, əlaqə telefonu